

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ

**31.12.2024-cü il tarixinə maliyyə hesabatları
və Müstəqil Auditor Hesabatı**

2025

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Müstəqil auditor hesabatında şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və mövcud qanunvericiliyə müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi
- Mövcud qanunvericiliyə uyğunluğun bəyan edilməsi və əgər əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi
- Əgər yaxın gələcəkdə İdarə işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarının daimlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- İdarə daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi
- Maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun olaraq düzgün hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi
- Mümkün imkanlardan istifadə edərək İdarə aktivlərinin mühafizə edilməsinin təşkil olunması
- Saxtakarlıq, yanlışlıq və digər qanunaayğınsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.



İdarə Heyətinin Sədri



Baş mühasib

MÜSTƏQİL AUDİTOR HESABATI

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ

Şerti rəy

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin (bundan sonra Agentlik) 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparılmışdır.

“Şerti rəyin bildirilməsi üçün əsas” bəndində açıqlanan məsələlərin mümkün təsirləri istisna olmaqla, hazırkı maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Agentliyin maliyyə vəziyyətini, həmin tarixdə bitən il üçün maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Azərbaycan Respublikasının Mühəsibat Uçotu Haqqında Qanununa uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Şerti rəyin bildirilməsi üçün əsas

Audit Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparılmışdır. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühəsiblər üçün müəyyən etdiyi “Etika məcəlləsinin” (MBESS) tələblərinə uyğun olaraq biz Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əlavə edilmiş maliyyə hesabatları Agentliyin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini (ehtiyatlarla bağlı məsələlər istisna olmaqla) əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mühəsibat Uçotu Haqqında Qanununa uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatların saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik fəaliyyətin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər maliyyə hesabatların hazırlanması və təqdim edilməsi prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub – olmadığına dair kafi əminlik əldə etmək və rəyin də daxil olduğu

auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edən audit sübutu əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb edirik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- Maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

İdarəedici Partnyor
E. Əliyev


Bakı şəhəri, Azərbaycan Respublikası

25.06.2025



“Azərtac” PubliK Hüquqi Şəxs
Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2024-cü il tarixinə
(Azərbaycan manatı ilə)

		Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR				
Uzunmüddətli aktivlər				
Qeyri-maddi aktivlər	4		449.715	493.338
Bina, qurğular və avadanlıqlar	4		15.342.684	3.083.523
İnvestisiya mülkiyyəti (kapitallaşma)	4		-	12.537.600
Sair uzunmüddətli aktivlər	5		197.512	194.782
Cəmi uzunmüddətli aktivlər			15.989.910	16.309.243
Qısamüddətli aktivlər				
Ehtiyatlar	6		556.081	753.283
Qısamüddətli debitor borcları	7		104.179	104.179
Pul və pul vəsaitlərinin ekvivalentləri	8		210.299	468.638
Sair qısamüddətli aktivlər	7		16.858	12.493
Cəmi qısamüddətli aktivlər			887.417	1.338.593
CƏMİ AKTİVLƏR			16.877.327	17.647.836
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital				
Nizamnamə kapitalı			25.000.000	25.000.000
Ödənilməmiş nizamnamə kapitalı			(7.762.400)	(7.762.400)
Geri alınmış kapital (səhmlər)			(1.125.235)	(1.395.600)
Kapital ehtiyatları			2.199.660	2.199.660
Bölüşdürülməmiş mənfəət			(1.465.706)	(422.313)
CƏMİ KAPİTAL			16.846.319	17.619.347
Qısamüddətli öhdəliklər				
Ticarət və digər kreditör borclar	9		31.008	28.489
Cəmi qısamüddətli öhdəliklər			31.008	28.489
CƏMİ ÖHDƏLİKLƏR			31.008	28.489
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR			16.877.327	17.647.836


İdarə Heyətinin Sədri




Baş mühasib


“Azərtac” Publik Hüquqi Şəxs
Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat
31 dekabr 2024-cü il tarixinə bitən il üzrə
(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Əsas əməliyyat gəlirləri	10	427.468	232.637
Sair əməliyyat gəlirləri (subsidiya)	10	9.989.960	8.874.209
Cəmi gəlirlər		10.417.428	9.106.846
İstifadə edilmiş material ehtiyatları	11	(739.320)	(272.340)
İşçi heyəti üzrə xərclər	11	(6.900.396)	(6.523.855)
Amortizasiya xərcləri	11	(1.697.087)	(714.614)
Sair əməliyyat xərcləri	11	(2.124.018)	(1.906.429)
Cəmi xərclər		(11.460.821)	(9.417.238)
Əməliyyat mənfəəti və ya zərəri		(1.043.393)	(310.392)
İl üzrə cəmi məcmu mənfəət və ya zərər		(1.043.393)	(310.392)



İdarə Heyətinin Sədri





Baş mühasib

“Azərtac” Publik Hüquqi Şəxs
Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2024-cü il tarixinə il üzrə

(Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Ödənilməmiş nizamnamə kapitalı	Geri alınmış kapital (səhmlər)	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət və ya zərər	Cəmi kapital
31 dekabr 2023-cü il tarixinə qalq	25.000.000	(7.762.400)	(1.395.600)	2.199.660	(422.313)	17.619.347
İl üzrə cəmi məcmu mənfəət və ya zərər	-	-	-	-	(1.043.393)	(1.043.393)
İl üzrə geri alınmış kapital (səhmlər) üzrə dəyişiklik	-	-	270.365	-	-	270.365
31 dekabr 2024-cü il tarixinə qalq	25.000.000	(7.762.400)	(1.125.235)	2.199.660	(1.465.706)	16.846.319

İdarə Heyətinin Sədri

Baş mühasib



“Azertac” Publik Hüquqi Şəxs
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa metod)
31 dekabr 2024-cü il tarixinə il üzrə
(Azərbaycan manatı ilə)

	Uçot siyasəti və izahlı qeydlərin №si	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar		424.768	232.637
Royaltilər, yığımlar və komisiyon haqları üzrə daxilolmalar		-	-
Digər gəlirlərdən daxilolmalar (subsidiya)		10.409.603	8.269.692
İnvestisiya xərclərindən daxilolmalar		-	-
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar		10.834.371	8.502.329
Mallar və xidmətlərə görə xaricolmalar		(2.320.276)	(1.765.780)
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		(6.898.487)	(6.523.855)
Digər vergilərə görə xaricolmalar		-	-
Əməliyyat fəaliyyətindən yaranan faiz üzrə xaricolmalar		-	-
Digər ödənişlərə görə xaricolmalar		-	-
Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar		(9.218.763)	(8.289.636)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1.615.608	212.693
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları		(1.873.947)	(885.915)
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş TTA, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişlər		-	-
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(1.873.947)	(885.915)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-	-
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(258.339)	(673.221)
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	8	468.638	1.141.859
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(258.339)	(673.221)
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı	8	210.299	468.638

İdarə Heyətinin Sədri



M.Y.

Baş mühasib

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ

UÇOT SİYASƏTİ VƏ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

1. Publik Hüquqi Şəxsin əsas fəaliyyəti və ümumi məlumat

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Publik Hüquqi Şəxs "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında yaradılmışdır. AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahəsinə aid informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikası regional və beynəlxalq media qurumlarında təmsil edən Publik Hüquqi Şəxsdir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1740 nömrəli Fərmanı ilə təsdiq edilmişdir və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 03.04.2018-ci il tarixdə qeydiyyatdan alınmışdır (VÖEN: 1400584751).

Hesabat dövründə maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehdir:

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin İdarə Heyətinin Sədri – Əliyev Vüqar Əliheydər oğlu

Baş mühasib – Abdullazadə İlham Abdulla oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) PHŞ-nin hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli, ev 63.

Auditə təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünə Agentliyin rəhbərliyi və məsul şəxsləri cavabdehdir.

2. Əməliyyat mühiti

2024-cü ildə Azərbaycanın iqtisadi mühiti bir sıra mühüm inkişaflarla xarakterizə olunub:

ÜDM Artımı

• Ümumi Daxili Məhsul (ÜDM): 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4.1% artım göstərmişdir ki, bu da 2023-cü ildəki 1.1%-lik artımla müqayisədə əhəmiyyətli irəliləyişdir. Bu artım əsasən qeyri-neft sektorundakı canlanma və dövlət investisiyaları ilə bağlıdır.

• Qeyri-neft sektoru: Qeyri-neft sektoru 6.2% böyüyüb, xüsusilə tikinti, nəqliyyat və qonaqpərvərlik sahələrində əhəmiyyətli artımlar müşahidə edilib.

İnflyasiya

• İllik inflyasiya: 2024-cü ildə inflyasiya 4.9% təşkil edib.

Sektorlar üzrə Performans

• Neft-qaz sektoru: Son iki ildə ilk dəfə olaraq 0.6% artım qeydə alınıb, əsasən qaz istehsalının artması nəticəsində.

• Kənd təsərrüfatı: İqlim şəraitinin əlverişsiz olması səbəbindən cüzi, 0.7% artım müşahidə edilib.

İnvestisiya Mühiti

• Dövlət investisiyaları: İnfrastruktur layihələrinə yönəldilmiş dövlət xərcləmələri iqtisadi artıma töhfə verib.

• Xarici investisiyalar: Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər davam etdirilib.

Gələcək Proqnozlar

• ÜDM proqnozları: Asiya İnkişaf Bankı 2024-cü il üçün 2.7%, 2025-ci il üçün isə 2.6% iqtisadi artım proqnozlaşdırır.

• İnflyasiya proqnozları: Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə illik inflyasiya 5.3%, 2025-ci ildə isə 4.9% olacaq.

Ümumiyyətlə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorundakı inkişaf və dövlət investisiyalarının artması sayəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Bununla belə, inflyasiya və neft-qaz sektorundakı dəyişikliklər diqqətlə izlənilməlidir.

3. Əhəmiyyətli uçot qaydalarının icmalı

Ümumi mülahizələr

Təşkilatın maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarına uyğun hazırlanıb. Hazırkı maliyyə hesabatları hər növ aktiv, öhdəlik, gəlir və xərc üzrə MHBS ilə müəyyən edilmiş qiymətləndirmə prinsiplərindən istifadə etməklə hazırlanmışdır. Qiymətləndirmə prinsipləri aşağıdakı uçot qaydalarında daha dolğun təsvir edilir.

Funksional və təqdimat valyutası

Publik Hüquqi Şəxsin əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və baş verən əksər hadisələrin və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan Manatıdır ("AZN"). 31 dekabr 2024-cü il: 1 ABŞ dolları = 1.7000 AZN və 1 Avro = 1.7724 AZN. Azərbaycan Manatı (AZN) həmçinin bu maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə əməliyyatlar əməliyyatların tarixlərində qüvvədə olan müvafiq valyuta məzənnələrini (spot məzənnəsi) tətbiq etməklə funksional valyutaya çevrilir. Bu əməliyyatlar üzrə hesablamalardan və monetar maddələrin ilin sonuna olan məzənnə ilə təkrar qiymətləndirilməsindən yaranan məzənnə gəlirləri və zərərləri mənfəət və ya zərərdə tanınır. Ədalətli dəyərin müəyyən edildiyi tarixdə məzənnələrdən istifadə etməklə çevrilən ədalətli dəyərle ölçülmüş qeyri-monetar maddələrdən başqa qeyri-monetar maddələr ilin sonuna təkrar çevrilir və ilkin maya dəyəri ilə qiymətləndirilir (əməliyyat tarixində məzənnələrdən istifadə etməklə çevrilir).

Qeyri-maddi aktivlər

Publik Hüquqi Şəxsin bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış proqram təminatından ibarətdir. Əldə edilmiş proqram təminatı onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır. Qeyri-maddi aktivlər üzrə amortizasiya qeyri-maddi aktivin istifadə müddətinə görə təyin olunur. İstifadə müddəti bilinməyən qeyri-maddi aktivlər üzrə amortizasiya illik 10% tətbiq edilməklə hesablanır.

Əsas vəsaitlər

Əsas vəsaitlər yığılmış köhnəlmə və lazım olduqda, dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aşağıda göstərilən dəyərle uçota alınır. Aktivin ilkin dəyəri onun alış dəyəri və ya tikinti xərcləri, bu aktivin istismara verilməsi ilə birbaşa bağlı olan xərclər, onun silinməsi öhdəliyi (əgər varsa) üzrə ilkin təxminlər və bütün şərtlərə cavab

verən aktivlər üçün borc öhdəlikləri üzrə xərclərdən ibarətdir. Maliyyə lizinqi müqaviləsinə əsasən əldə edilmiş aktivlər də əsas vəsaitlərə daxildir.

Köhnəlmə

Bina, qurğu və avadanlıqlar üçün köhnəlmə onların gözlənilən faydalı istifadə müddəti üzrə azalan qalıq metodu ilə hesablanır. Gözlənilən faydalı istifadə müddəti, qalıq dəyəri və köhnəlmə metodu hər hesabat dövrünün sonunda yenidən nəzərdən keçirilir və mümkün dəyişikliklər perspektiv əsasla uçota alınır.

Publik Hüquqi Şəxsin əsas vəsaitlərinin təxmin edilən faydalı istifadə müddəti aşağıda göstərilir:

	2024	2023
Qeyri-maddi aktivlər	10%	10%
Binalar, tikililər və qurğular	7%	7%
Maşınlar və avadanlıqlar	20%	20%
Nəqliyyat vasitələri	25%	25%
Yüksək texnologiyalar hesablama texnikası	25%	25%
Digər əsas vasitələr	20%	20%

Torpaq və tikintisi tamamlanmamış aktivlər üzrə köhnəlmə hesablanmır.

Əsas vəsaitlərin faydalı istifadə müddəti hər il nəzərdən keçirilir və lazım olduqda onların faydalı istifadə müddətindəki dəyişikliklər perspektiv qaydada uçota alınır.

Aktiv artıq köhnəlmiş və istismar müddətinin sonunda olacağı vəziyyətdə olarsa, Publik Hüquqi Şəxsin həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmini məbləğ, satış üzrə təxmini xərclər çıxılmaqla, aktivin qalıq dəyərinə bərabər olur. Əgər Publik Hüquqi Şəxs aktivlərini fiziki istismar müddətinin sonuna qədər

istifadə etməyi nəzərdə tutursa və ləğv etmə dəyəri əhəmiyyətli deyilsə, aktivin qalıq dəyəri sifıra bərabər olur. Aktivlərin qalıq dəyəri lazım olduqda hər bir ilkin maliyyə vəziyyəti haqqında hesabatın tarixində nəzərdən keçirilir və təshih edilir.

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri müəyyən nağd pula çevrilə bilən və dəyəri əhəmiyyətsiz dəyişiklik riskinə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə banklarda cari hesab qalıqlarını əks etdirir və ilkin olaraq və sonradan ədalətli dəyərlə uçota alınır. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün banklarla olan qalıqlar və nağd pul vəsaitləri pul vəsaitlərinin ekvivalentləri hesab olunur.

İşçilərin mükafatlandırılması

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, müavinətlər, mükafatlar və s. ödənişlər onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqı normasına əsasən hesablanır. Dövlət Sosial Müdafiə Fonduna hər bir işçinin əmək haqqından 25% (22% və 3%) ödəyir. Bu məbləğlər yaranma tarixində xərc kimi tanınır.

Ehtiyatlar və şərti öhdəliklər

Təşkilat tərəfindən ehtiyatların əldə edilməsi üzrə məsrəflərə alışı qiyməti, idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma, və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxil edilir. Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin müəyyən edilməsi zamanı ticarət endirimləri və digər oxşar güzəştlər uçota alınmır. Təşkilat tərəfindən ehtiyatların emal edilməsi məsrəflərinə məhsul emalı ilə bağlı olan məsrəflər daxil edilir. Əlavə olaraq, hazır məhsulun əldə edilməsi üçün xammalın emalı zamanı yaranan daimi və dəyişən istehsal qaimə xərclərinin müntəzəm şəkildə bölüşdürülməsi də emal məsrəflərinə aiddir.

Materialların, sərf edilən əməyin, səmərəliliyin və istehsal gücünün istifadəsinin normativ dərəcələri mütəmadi olaraq təhlil edilir və lazım gəldikdə, cari şərtlər nəzərə alınmaqla yenidən baxılacaqdır.

Gəlirlərin tanınması

Dövlət büdcəsindən maliyyələşmələr büdcəyə qaytarılan məbləğlər çıxılmaqla qeyri-birja gəliri kimi tanınmışdır.

Debitor-Kreditor borcları

Debitor borcları, şübhəli üçün yaradılmış ehtiyat fondları çıxıldıqdan sonra onların güman edilən satış dəyəri ilə yazılır.

Kreditor borcları təchizatçılardan malların, iş və xidmətlərin alınması zamanı ödənilməmiş öhdəliklərdir. Əgər ödəmə öhdəliyi bir il və ya daha az müddətə ödənilməlidirsə (yaxud cəmi iş müddətindən artıq deyilsə), kreditor borcları cari öhdəliklər kimi təsnif olunur.

4. Əsas vəsaitlər

	İnvestisiya mülkiyyəti (kapitallaşma)	Bina, tikili və qurğular	Qeyri- maddi aktivlər	Maşınlar və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
31.12.2023-cü il tarixinə xalis qalıq	12.537.600	-	493.339	1.921.130	618.301	544.092	16.114.461
İl üzrə əlavələr	-	12.537.600	323.475	1.350.417	110.300	-	14.321.792
İl üzrə köhnəlmə	-	(877.632)	(23.663)	(566.015)	(122.222)	(107.556)	(1.697.088)
İl üzrə silinmə	-	-	(343.436)	(52.228)	(7.191)	(6.314)	(409.169)
İl üzrə yerdəyişmə	(12.537.600)	-	-	-	-	-	(12.537.600)
31.12.2024-cü il tarixinə xalis qalıq	-	11.659.968	449.715	2.653.304	599.188	430.223	15.792.398

5. Sair uzunmüddətli maliyyə aktivlər

Sair uzunmüddətli maliyyə aktivlər aşağıdakı kimidir:

31 dekabr 2024-cü il 31 dekabr 2023-cü il

Sair uzunmüddətli maliyyə aktivləri	197.512	194.782
Cəmi sair uzunmüddətli maliyyə aktivlər	197.512	194.782

6. Ehtiyatlar

Ehtiyatlar aşağıdakı kimidir:

31 dekabr 2024-cü il 31 dekabr 2023-cü il

Əsas anbar qalığı	253.775	-
Təsərrüfat malları	163.093	80.553
Digər ehtiyatlar	139.213	672.730
Cəmi ehtiyatlar	556.081	753.283

7. Ticarət və digər debitor borcları

Ticarət və digər debitor borcları aşağıdakı kimidir:

31 dekabr 2024-cü il 31 dekabr 2023-cü il

Sair debitor borclar	104.179	104.179
Ticarət və digər debitor borclarına daxil olan cəmi maliyyə aktivləri	104.179	104.179
Verilmiş avanslar	16.858	12.493
Cəmi ticarət və digər debitor borcları	121.037	116.672

8. Pul və pul vəsaitlərinin ekvivalentləri

Pul və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarət olmuşdur:

31 dekabr 2024-cü il 31 dekabr 2023-cü il

ABB AZN 1	65.120	17.168
ABB AZN 2	119.350	425.527
ABB EURO 1	-	86
ABB EURO 2	177	188
ABB USD 1	25.651	25.669
ABB USD 2	-	-
Cəmi pul və pul vəsaitlərinin ekvivalentləri	210.299	468.638

9. Ticarət və digər kreditör borcları

Ticarət və digər kreditör borcları aşağıdakı kimidir:

31 dekabr 2024-cü il 31 dekabr 2023-cü il

Sair kreditör borclar	31.008	28.489
Ticarət və digər kreditör borclarına daxil olan cəmi maliyyə aktivləri	31.008	28.489
Alınmış avanslar	-	-
Cəmi ticarət və digər kreditör borcları	31.008	28.489

10. Gəlirlər

Gəlirlərin siyahısı aşağıdakı kimidir:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Birja əməliyyatlarından gəlirlər	427.468	232.637
Qeyri-birja əməliyyatlarından gəlirlər	9.989.960	8.874.209
Cəmi gəlirlər	10.417.428	9.106.846

11. Xərclər

Xərclər aşağıdakı kimidir:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Əmək haqqı xərcləri	(4.629.168)	(5.118.084)
Əmək haqqıdan tutulmalar	(2.271.228)	(1.405.771)
Göstərilmiş xidmətlər üzrə xərclər	(1.826.110)	(1.027.082)
Amortizasiya xərci	(1.697.087)	(1.593.961)
Xammal və materiallar üzrə xərclər	(739.320)	(272.340)
Ezamiyyə xərcləri	(297.908)	-
Cəmi satışların maya dəyəri və inzibati xərclər	(11.460.821)	(9.417.238)

12. Hesabat dövründən sonra baş vermiş hadisələr

Hesabat dövründən sonra heç bir əhəmiyyətli hadisə baş verməmişdir.

İdarə Heyətinin Sədri



Baş mühasib

